

# İsrailli jurnalistlər Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar



Azərbaycan bir tolerantlıq nümunəsi olaraq mədəniyyətlər və dirlərarası dialoqa böyük ehemiyət verir. Ölkəmizdə nadir tolerantlıq mühitü var. Azərbaycanda bütün millətlərin, dirlərin nümayəndələri əsrlər boyu yerli əhali ilə birgə sülh, əminənlik şəraitində yaşayır, onların hamisini ibadət yeri mövcuddur.

Bu fikirləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İsrail Dövlətinin Jurnalistlər İttifaqının nümayəndəleri ilə görüşdə səsləndirdib.

Əli Həsənov deyib ki, Bakıda yəhudilərin üç, Qubada isə bir sinaqoqu var. Yəhudilər Azərbaycanda əsrlər boyu bir yerde yaşayırlar. Ölkəmizdə heç vaxt antisemitizm halı olmayıb. Onlar həmişə olduğu kimi, bundan sonra da ölkəmizdə rahat yaşayacaqlar. Azərbaycan Milli Məclisinin üzvləri sırasında yerli yəhudilərin nümayəndələri də var.

Qeyd edilib ki, son beş ilde Azərbaycanda dirlərarası dialoqa həsr edilmiş iki beynəlxalq tədbir keçirilib. Dünəyanın 150-dən çox din xadimi mi bətəbdirdə iştirak edib. Onlar burada yüksək tolerantlıq mühitinin olmasına öz gözərləri ilə görübərlər. Azərbaycan inkişaf etmiş müasir məsələn ölkəsidir və biz bununla fəx edirik.

Görüşdə Baş nazirin müavini israilli jurnalistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin içtimai-siyasi, mədəni həyatında baş verən mühüm hadisələr, beynəlxalq aləmdə qazandığı uğurlar, Azərbaycan-İsrail əlaqələri haqqında məlumat verib.

Əli Həsənov deyib ki, ölkəmizin həll olunmamış əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində öz dədə-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyon 200 min insanın problemdir. Qalan problemlərimiz demək olar ki, öz həllini tapıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhmeramlılığına görə bu gün dünəyanın diqqət mərkəzindədir, həmçinin təbii resurslarına, yerləşdiyi coğrafi mövqeyinə görə tanınır. Hazırda ölkəmizdə istehsal olunan ümumi daxili mehsulun 70 faizi qeyri-neft sektorunun payına düşür. Hələ 2008-ci ildə Prezident İlham Əliyev hökumət qarşısında belə bir məsələ qaldırıb ki, neftdən gələn gəllirlər qeyri-neft sektorunun inkişafına yönəldilməli və ölkənin neftdən asılılığı azalmalıdır. Gördüyüünüz kimi, Azərbaycan Prezidenti dünyada baş verəcək prosesləri 8 il qabaqlayıb. Artıq qarşımızda belə bir hədəf də var ki, 2020-ci ilə qədər ölkəmizin neftdən asılılığı sıfır vəziyyətinə düşməlidir. Bu iş də uğurla həyata keçirilir. Son 12 ildə Azərbaycanda bir milyon yarımla iş yeri açılıb. Əgər 2003-cü ildə bütövlükdə ölkə üzrə yoxsulluq həddi 49 faiz idisə, bu gün 5 faiza enib. BMT-nin göstəricilərinə görə, bu gün Azərbaycan sürətə inkişaf edən ölkələr sırasındadır. Məqsəd

2020-ci ilə qədər tam inkişaf etmiş ölkəyə çevriləkdir. Həmçinin həmin ilə qədər ölkədə bir nəfər də yoxsul inşan qalmayacaq.

Baş nazirin müavini deyib ki, ermənilərin dünəyanın hər yerində diasporları var və onların yaranma tarixi 200 ili ötür. Ermeniler keçmiş sovetlər dönenində ən mühüm dövlət vəzifələrində çalışıblar. Bu səlahiyyətlər və imkanlar nəticəsində mənfur qonşularımız Azərbaycan əleyhinə heç bir əsası olmayan informasiyalar yayıblar. Biz isə diaspor təşkilatımızı müstəqillik illərindən sonra yaratmağa nail olduk. Bu il yenidən qazandığımız müstəqilliyimiz 25 il tamam olur. Hələ 1918-ci ildə Azərbaycan ilk dəfə müsəlman Şərqində müstəqil respublika yaradıb. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa edə bildik. Bu, bizə ölkəmiz, dövlətimiz haqqında dünyada təhlükət aparmağa imkan yaratdı. Bu işi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev başladı, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətə davam etdirilir. Görülülmüş işlərin nəticəsidir ki, artıq dünya bizi tanır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən 155 dövlət ölkəmizi dəstəkləyib. Bu, o deməkdir ki, Azərbaycan artıq dünya arenasına çıxb.

Əli Həsənov bildirib ki, çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratıblar. Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İravan xanlığı olub və orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Lakin bütün bunlar onlara bəhs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdi - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Çar Rusiyası ilə İran arasında 1828-ci ildə başa çatan müharibə nəticəsində Azərbaycan ərazisi iki hegemon dövlət arasında bölündü. O vaxt çar Rusiyası İrandan qaçan erməniləri getirib Dağlıq Qarabağda yerləşdirdi. Bu gün həlli çətinləşmiş Dağlıq Qarabağ problemi məhz ele o vaxtdan başladı.

Xarici jurnalistlərin diqqətinə çatdırılıb ki, Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrə həyata keçirilib. Bu, deportasiya deyil, əslinde etnik təmizləmə oldu. Nəticədə 250 min azərbaycanlı həmin illərdə Ermənistanından çıxarıldı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə görülen işlərdən söz açan Baş nazirin müavini deyib ki, münaqişənin tənzimlənməsi üçün bütün beynəlxalq təşkilatlar sənədlər qəbul ediblər. Lakin Ermənistan tərəfi 23 ildir həmin sənədləri icra etmir. Yəni, heç bir beynəlxalq kurum qalmayıb ki, bu problem münasibət bildirməsin, amma təəssüf ki, problem həll olunmur. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan Azərbaycan və

təndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək həkimiyətə geliblər. Bu gün Ermənistan acliq, səfəlatla üzləşib. Beynəlxalq Migrasiya Təşkilatının məlumatına görə, son 15-20 ildə Ermənistanı bir milyon yarımla erməni tərk edib. Çünkü bu ölkədəki cinayətkar rejim öz xalqına heç nə vermir. Ermənistan torpaqlarımızı 23 ildir işğal altında saxlayıb, nə əldə edib? Heç nə. Əksinə çox şey itirib.

Əli Həsənov görüşdə aprelin 2-nə keçən gecə qoşunlarin temas xəttində baş verən hadisələr barede də məlumat verib. Bildirib ki, Azərbaycan Ordusu erməni təxribatlarının layiqli cavabını verdi və Ermənistan Azərbaycanın gücünü gördü. ATƏT-in Minsk qrupu 20 il-dən artıqdır ki, problemin həlli ilə məşğuldur, amma bu illər ərzində nə əldə edib? Heç bir şey. Sadəcə olaraq, turist kimi gelib-gedirlər. Bütün Prezidentimiz, dövlətimiz sülhsevər siyaset yerdidir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik. Amma Azərbaycan dövlətinin və xalqının səbrinin həddi var, artıq bizim səbrimiz tükenib. Son hadisələr göstərdi ki, əgər belə davam edərsə, Azərbaycan beynəlxalq hüquqa söykənərək öz torpağını özü azad edəcək.

Əli Həsənov qeyd edib ki, son 20 ildə Azərbaycanda 1 milyondan çox qaçqın, köçküne 5,4 milyard dollar vəsait serf olunub. Onun 1 milyard dolları beynəlxalq təşkilatlarından, 2 milyard yarımi dövlət büdcəsindən, 2 milyardı isə Dövlət Neft Fondundan ayrılan vəsaitdir. Neft Fonduun vəsaiti hesabına məcburi köçkünlər üçün 94 müasir qəsəbə salınıb və onlar orada yerləşdirilib. Bu gün Azərbaycan öz qaçqın, köçkünlərinin problemlərini özü həll edir, ancaq bu, o demək deyil ki, beynəlxalq təşkilatlara ehtiyac yoxdur. Problem öz həllini tapana qədər beynəlxalq humanitar təşkilatlar fəaliyyət göstərməlidir, göstərirər və göstərəcəklər. O cümlədən bizdə bir neçə yəhudi xeyriyyə təşkilatları fəaliyyət göstərir.

Baş nazirin müavini deyib: "Biz hesab edirik ki, bu problemin sonu olacaq, Azərbaycan və Ermənistan xalqları necə 200 il qonşuluqlu yaşıyıblar, problem həll olunandan sonra bu, yənə də davam edəcək. Ermənilər bunu nə qədər tez başa düssələr, bu, onların özləri üçün də xeyirlidir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yarınmasayı, neft-qaz kəmərləri Ermənistandan keçərdi və onlar da bundan bəhrənləndilər. Onlar bu problemlə özlərini tacrid vəziyyətinə salıblar".

Sonra israilli jurnalistlərin sualları cavablandırılıb.

Görüşdə iştirak edən "Azıl" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyanın baş direktoru Lev Spivak ölkəmizdə yəhudi icması üçün yaradılan şəraitdə məmənunluğunu bildirib və arzu edib ki, təmsil etdiyi assosiasiyanın növbəti görüşü Şuşada keçirilsin. O, rehberlik etdiyi qurumun fəaliyyəti barədə yeni nəşri Əli Həsənova təqdim edib.